



**Elşən
Mirişli**

Gəncə şəhəri
tarixçi

(əvvəli ötən sayımızda)

Barbaros Xeyrəddin Paşa idarəsindəki Osmanlı İmperatorluq donanması 1536-ci ilin yazında Aralıq dənizinə açıldı. Sultan Süleyman Qanuni 17 may 1537-ci il tarixində İstanbuldan ayrıllaraq ‘Səfər-i Pulya’ adlanan Adriatik səfərinə başladı. Fransız-Osmanlı ittifaqı ilə başlayan səfərin planına görə fransız ordusu İtaliyanın şimalını, Osmanlı ordusu isə dəniz sahilərini zəbt etməli idi. Barbaros Xeyrəddin Paşa idarəsindəki əsgərlər 1537-ci ilin iyul ayında Puglia bölgəsinin Castro şəhərində toplandı. Otranto qalası etrafında təxminən 2 həftə qalan əsgərlər daha sonra ələ keçirdikləri əsirlərlə birlikdə buradan ayrıldılar. Fransa müttəfiqlik şərtlərini pozaraq İtaliyaya yox, Hollandiyaya hücum etdi. İtaliyadan ayrılan Osmanlı donanması avqust ayında Venesiya aid Korfu adasını mühəsirəyə aldı. Ancaq qışın gəlməsi ilə mühəsirə qaldırıldı. Barbaros Xeyrəddin Paşa idarəsindəki donanma daha sonra Venesiya aid Şirra, Patmos, Naksos adalarını ələ keçirdi. Naksos adası və digər 5 ada Osmanlıya vergi verilməsi şərti ilə azad edildi. Padşah Sultan Süleyman ilə donanma 22 noyabr 1537-ci il tarixində İstanbula geri döndü.

1535-ci il tarixində Quacarat sultani Bahadır şah göndərdiyi məktubda portuqallara qarşı apardığı mübarizədə kömək istədi. Xədim Süleyman Paşa idarəsinin komandanlığı ilə Hindistana donanma göndərildi. 13 iyun 1538-ci il tarixində Süveyşdən yola çıxan Xədim Süleyman Paşa ilk növbədə Ədəni ələ keçirdi. 19 avqust günü Ədəndən ayrılan donanma 4 sentyabrda Diu şəhərinə çatdı. Ancaq Bahadır şah 1537-ci il tarixində ölmüş ve yerinə portugal tərəfdarı olan III Mahmud şah 1538-ci il tarixində yaradılan mühəsirədə portuqalların tərefini tutdu. Bu səbəlle mühəsire uğursuz oldu və 25 dekabr günü türk donanması Ədəne geri döndü. Bir müddət sonra paytaxt Sənə şəhəri də başda olmaqla bütün Yəmen Osmanlı imperiyasına birləşdirildi.

Xızır Xeyrəddin Rəis Barbaros Sultan Süleymanın dəniz donanmasını yenilməz bir armada halına gətirən, Aralıq dənizi etrafındaki dövlətləri itaət altına alan və şöhrəti bütün dünyani bürüyən bir dəniz admiralıdır. Böyük taktikaçı, təbiətçi və dənizlər qəhrəmanıdır. İyirmi iki gəmisi ilə “müqəddəs ittifaqın” 166 gəmisini məhv edərək dəniz tarixinin görmədiyi möhtəşəm bir zəfərin yaradıcısıdır.

iki gəmisi ilə “müqəddəs ittifaqın” 166 gəmini məhv edərək dəniz tarixinin görmədiyi möhtəşəm bir zəfərin yaradıcısıdır.

Aralıq dənizində Genuya Respublikası (1005-1797), İtaliya, Fransa və İspaniya gəmilərini hər yerde meğlub etmiş, şöhrəti getdikcə genişlənmişdi.

Barbaros 1516-ci ilde Əlcəzair qalasını ispanların əlindən alaraq orada kiçik bir hökumət qurdu. Bu hökumətin başına keçən qardaşı


masını dənizlərdə dünya ha-kimi etmişdi.

Sultan Süleyman Qanuni dövründə açılmış möhtəşəm bir hökmdardır. Döyüş fənnində də ustad bir sərkərdə olmuşdur. XVI əsr Türkçəsini dün-yanın baş dövləti etmiş böyük bir cahangirdir. Fransa və başqa dövlətlərə pul, əs-gər və donanma sahəsində yardım etmişdi. Ədalət və dövlət diriliyini qurmaq üçün ərazi, vergi, heyvan bəslə-mə, dəyirmənciliq, xərac və sair məsələləri qanunlaşdır-di. Bu qanunlar zamanına görə düşünülmüş, özündən son-

İraq, Rodos, Van, Ərdəhan və ətrafları, Belqrاد, Aralıq də-nizində Venesiya və Genuya müstəmləkələrini və Cerbe adasını Osmanlı imperatorluğuna qatmışdır. Ayrıca Yeməni fəth etmiş, Aralıq dənizi və Bəsər körfəzini Türk gölü halına getirmiştir. Hindistanın işlərinə müdaxilə etmiş, türk bayrağını Oman və Hind dənizlərində dalgalandırmışdır. Səfəvi döv-lətinə ağır zərbələr endirmiş, Avropadan başqa Amerikada belə torpaqları olan İspaniya krallığı ilə Almaniya imperatorluğu və Avstriyaya

aradan qaldırmışdır. Aleksandra Lisovska Ukraynada provaslav bir ailədə dünyaya gelmişdi. Krim tatarları tərəfindən əsir alınaraq 1520-ci ildə 15 yaşlarında Krim sarayına satılmış, daha sonra Sultan Süleyman Qanuniye hədiyye olaraq İstanbula göndərilmişdi. Daha sonra adı dəyişdirilərək Xür-rəm qoyulmuşdur. Avropa el-çiləri tərəfindən qızıl saçlı, yaşıllı gözlü və ağ dərili olduğunu vurğulanır. Sultan Süleyman Qanuni Osmanlı sarayında gerçəkləşdirdiyi bir mərasim ilə ilk dəfə bir sulta-

400 çadırıla qurulan Dünya Dövləti - Osmanlı İmperatorluğu



Xızır Xeyrəddin Rəis Barbaros Sultan Süleymanın dəniz donanmasını yenilməz bir armada halına gətirən, Aralıq dənizi etrafındaki dövlətləri itaət altına alan və şöhrəti bütün dünyani bürüyən bir dəniz admiralıdır. Böyük taktikaçı, təbiətçi və dənizlər qəhrəmanıdır. İyirmi iki gəmisi ilə “müqəddəs ittifaqın” 166 gəmisini məhv edərək dəniz tarixinin görmədiyi möhtəşəm bir zəfərin yaradıcısıdır

Oruc reis türk-ispan döyü-şündə şəhid düşmüş, Xızır Xeyrəddin Barbaros onun yerinə keçmişdi (1519-cu ilde).

Barbaros Misirin fethindən sonra Əlcəzairi Yavuzun tabeliyinə vermişdi. Yavuz da ona bəylərbəylik vermişdi. Sultan Süleyman imperiya donanmasını gücləndirmək üçün (1533) İspaniya ilə mü-haribədə özüne arxa olması üçün Barbarosu İstanbulda çağırmış və onu Osmanlı İmperiya donanmasına admiral təyin etmişdi. Barbaros artıq zəfərdən-zəfərə türk donan-

ra gələnlərin cahil idarəcili-yinə baxmayaraq, daha dörd yüz il yaşımışdı. Eyni zamanda bir şair idi. “Mühibbi” təxəllüsü ilə yazdığı divanı XIX əsrde çap edilmişdi:

Xalq içinde möhtəbər bir nəsne yox dövlət kimi,
Olmaya dövlət cahanda
bir nəfəs səhhət kimi.-

beyti onundur.

Sultan Süleyman Qanuni ömrünün 10 ildən çoxunu döyüş meydانlarında keçirmişdi. Bu illər ərzində Macaristan, Transilvanya, Trabzon (Liviya), Əlcəzair,

gütün qəbul etdirmiş və onları and bağlamaqla xərac verməyə məcbur etmişdi.

Sultan Süleymanın rəsmi olaraq 3 heyat yoldaşı olmuşdur.

Xürrəm Sultan
Mahidövran
Gülfəm Xatun
Xürrəm Sultan əsl adı Aleksandra Lisovska. Osmanlı tarixində en güclü və en təsirli qadın sultan olaraq qəbul edilmişdi. Dövlət məsələlərindəki önemli rolü və təsiri ilə ona qarşı olan paşalar, dövlət adamları və hət-ta hərəmxanadakı rəqiblərini

nin bir köləyə nigah kəsməsi ilə qeydə düşmüşdür.

Osmanlı sultanları içərisində taxtda ən çox qalmaq rekordu Qanuni Sultan Süleymana nəsib olmuşdur. Osman Qazi isə hakimiyyətdə ən çox qalan ikinci Osmanlı padşahı olmuşdur. Osman Qazi 43 il taxta oturmuşdur.

Osmanlı İmperatorlığında dil və ədəbiyyat

Anadoluda Selcuqlar zamanında rəsmi dil fars dili idi. Divan dəftərləri də farsca yazılırdı. Bu zamanlar Mövlane Cəlaləddin Rumi kimi əsl türk olan şairlər əsərlərini daha çox farsca yazırlırdı. 1277-ci ildə Karamanoğlu Məhəmməd bəy Konyanı aldı və türk dilini fars dilinin yerinə rəsmi dil təyin etdi.

Osmanlı imperatorluğunun rəsmi dili türk dili idi, lakin fars və ərəb dillərinin də nüfuzu çox idi. Osmanlılar zamanında şeir və ədəbiyyatla yanaşı, elmi əsərlər də türk dilində yazılmışa başlandı. Təsəvvüf şeirlərində xalq dili örnək oldu.

Quruluş dövründə osmanlı ədəbiyyatı. Xalq ədəbiyyatı və təsəvvüf ədəbiyyatı olaraq iki qoldan inkişaf etdi. Bu dövrə yetişən məşhur şairlər və yazıçılarından Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhməddli, Şeyxi, Yunus Əmrə və xüsusən “Mövlud-i Nəbinin” müəllifi Süleyman Çələbi məşhurdur.

II Murad ilə oğlu Fətəh II Mehmed də yaxşı şair və ədib idilər. Fətəhdən sonra II Bayazid və Cəm Sultan da şair idilər.

XV əsrin ikinci yarısında divan ədəbiyyatı klassik şəklini almağa başladı. Şeirdə fars və ərəb dillərində kəlmə və ifadələr türkçənin yerini aldı və divan ədəbiyyatı xalq ədəbiyyatından tamam ayrılaq yalnız yuxarı təbəqənin anlaya biləcəyi bir ədəbiyyat halına gəldi.

ardı var